

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

Azərbaycan Respublikasının
Təhsil Nazirliyinin
7-410 nömrəli 1708 2021-ci il
tarixli əmri ilə təsdiq edilmişdir.



ORTA İXTİSAS TƏHSİLİNİN İXTİSAS ÜZRƏ

TƏHSİL PROGRAMI

İxtisasın (programın) şifri və adı: 040529 – Kompüter sistemləri və kompleksləri

BAKİ – 2021

1. Ümumi müddeəalar

- 1.1. Orta ixtisas tehsilinin "040529 – Kompüter sistemləri və kompleksləri" ixtisası üzrə Təhsil Proqramı (bundan sonra ixtisasüzrə Təhsil Proqramı) "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Nazirler Kabinetinin müvafiq qərarlarına, eləcə də "Azərbaycan Respublikasının ömrəboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çerçivəsi" (AzMKÇ) sənədində və "Orta ixtisas tehsili üzrə ixtisasların Təsnifatı"na uyğun hazırlanmışdır.
- 1.2. Təhsil Proqramının məqsədləri aşağıdakılardır:
 - Ixtisas üzrə məzunun kompetensiyalarını, ixtisasın çerçivəsini, fənlər üzrə tədris və öyrənmə metodlarını, qiymətləndirmə üsullarını, təlim nəticələrini, kadr hazırlığı aparmaq üçün infrastruktura və kadr potensialına olan tələbləri, tələbənin təcrübəkeçmə, işə düzəlmə və təhsilini artırma imkanlarını müəyyənləşdirmək;
 - Tələbələri və işəgötürənləri məzuntarın əldə etdiyi bilik və bacarıqlar, eləcə də təlim nəticələri bərədə məlumatlaşdırmaq;
 - Təhsil Proqramı üzrə kadr hazırlığının bu proqrama uyğunluğunun qiymətləndirilməsi zamanı bu prosesə cəlb olunan ekspertləri məlumatlaşdırmaq.
- 1.3. Təhsil Proqramı tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında fealiyyət göstərən və "040529 – Kompüter sistemləri və kompleksləri" ixtisası üzrə subbakalavr hazırlığını həyata keçirən bütün orta ixtisas tehsili müəssisələrinin tələbələri istisna olmaqla) 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (ümumtəhsil fənləri istisna olmaqla). Həftəlik auditoriya saatlarının həcmi ümumi həftəlik yükün 50%-dən çox olmamalıdır. Ixtisasın xüsusiyyətində asılı olaraq həftəlik yükün həcmi dəyişdirilə bilər.
- 1.4. Tələbənin (xüsusi təyinatlı orta ixtisas tehsili müəssisələrinin tələbələri istisna olmaqla) 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (ümumtəhsil fənləri istisna olmaqla). Həftəlik auditoriya saatlarının həcmi ümumi həftəlik yükün 50%-dən çox olmamalıdır. Ixtisasın xüsusiyyətində asılı olaraq həftəlik yükün həcmi dəyişdirilə bilər.

2. Məzunun kompetensiyaları

- 2.1. Təhsil Proqramının sonunda məzun AzMKÇ-nin 5-ci seviyyesində nəzərdə tutulmuş deskriptorlarla yanaşı, aşağıdakı ümumi kompetensiyalara yiylənəlməlidir:
 - Ixtisası üzrə Azərbaycan dilində şifahi və yazılı ünsiyyətə;
 - Ən azı bir xarici dildə şifahi və yazılı ünsiyyətə;
 - Azərbaycan dövlətçiliyinin tarixi, hüquqi, siyasi, mədəni, ideoloji əsasları və müasir dünyadakı yeri və roluna dair sistemli və hərəkəflə biliklərə;
 - İş yerində informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə bacarığına;
 - Komandada iş, problemin həllinə ortaq yanaşma bacarığına;
 - Yeni şəraitə uyğunlaşmaq, təşəbbüs irəli sürmek və uğur qazanmaq bacarığına;
 - Məsələlərin həlli üçün əlavə məlumat resurslarını müəyyən etmək və seçə bilmək bacarığına;
 - Peşəkar məqsədlər üçün müvafiq məlumatı təhlil etmək, ümumiləşdirmək və tətbiq etmək bacarığına;
 - Peşəkar fealiyyətini planlaşdırmaq və təşkil etmək, gələcək təhsilini və mövcud bacarıqlarını təkmilləşdirmək, vaxtı idarə etmək və tapşırıqları vaxtında tamamlamaq bacarığına;
 - Fealiyyətində sosial və ekoloji məsuliyyətə, eləcə də etik yanaşmaya, həmçinin keyfiyyətə üstünlük vermək bacarığına;
 - Bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə vəziyyəti və özünü yenidən qiymətləndirmək və özünütənqid bacarığına.
- 2.2. Təhsil Proqramının sonunda məzun aşağıdakı peşə kompetensiyalarına yiylənəlməlidir:
 - Ixtisasının mahiyyətini və sosial mənasını bilməli, ona davamlı maraqlı göstərməli, ixtisası üzrə tədqiqat üsullarından istifadə etmək qabiliyyətinə malik olmalıdır;
 - Ixtisasına uyğun planlaşdırma üsullarından istifadə etmək bacarığı;
 - Tədqiqat işinin aparılması;
 - Ixtisasə uyğun məsələlərin təhlilini aparmaq bacarığı;
 - Müştəqil işləmək, təşəbbüskarlıq və liderlik bacarığına yiylənəlməli;
 - Elektron kitabxanalardan, referativ jurnallardan ixtisasına uyğun aktual elmi-texniki məlumatları əldə etmək;
 - Peşə fealiyyətində informasiya-kommunikasiya texnologiyalarından istifadəni bacarmalıdır;
 - Informasiyanın növləri, informasiyanın toplanması, ötürülməsi, işlənməsi, ümumi xüsusiyyətləri bilməli;
 - İqtisadi və sosial proseslərin təhlilində riyazi və alqoritmik modeləşdirmə üsullarından istifadə etmək;
 - Kompüter sistemlərində və şəbəkələrdə informasiyanın mühafizə olunmasını bilmək;
 - Kompüter və kompüter sistemlərinin istismarı, quraşdırılması, təmiri və s. işlərin yerinə yetirilməsini bacarmaq;
 - Kompüterin və hesablaşma sistemlərinin arxitekturalarını və onların komponentlərini, kompüterin hesabi və məntiqi əsaslarını bilməli;
 - Kompüterin əsas və xarici qurğularının iş principini bilməlidir;
 - Mikroprosessor sistemlərinin baza funksional sxemini bilməlidir;
 - Mikroprosessor sistemlərinin sıraq üsullarını və sazlama qaydalarını;
 - Mikroprosessor sistemlərinin program təminatını bilməlidir;

- Fərdi kompüterin funksional-struktur təşkilini bilməli;
- Müasir programlaşdırma vasitələrindən, əməliyyat sistemləri və tətbiqi programlardan istifadə etməyi bacarmaq;
- Kompüter sistemləri və komplekslərində təhlükələrin təsnifikasi, əsas növləri və əlamətlərini bilməlidir;
- İnformasiya sistemlərində təhlükəsizliyin təmin olunmasının texnoloji aspektlərini bilməlidir;
- İnformasiya texnoloqiyalarının təyinatı və növlərini bilməlidir;
- Əməliyyat sistemlərinin quraşdırılmasını, asılımların qarşısının alınması, aşkar edilməsi və aradan qaldırılmasını bacarmaq;
- Lokal və qlobal kompüter şəbəkələrinin iş prinsipini bilməlidir;
- Şəbəkələrin topologiyalarını bilməlidir;
- Kompüter sistem və komplekslərinə texniki xidmetin göstərilməsini bacarmaq;
- İxtisas səviyyəsini daim artırımalı və iş sahəsində yeniləşən texnika və texnologiyalardan istifadə etməyi bacarmaq;
- İş yoldaşları və istehlakçılarla mədəni davranış qaydalarına malik olmayı bacarmaq;
- Böyük integrallı sxemlerin və mikroprosessorların (MP) yaranması, tipik tətbiq sahələrini bilməli;
- INTERNET şəbəkəsinə qoşulma üsullarını, əsas axtarış mexanizmlərini və onların imkanlarını bilməlidir

3. Tehsil Proqramının strukturu

3.1. Təhsil Programı "040529 – Kompüter sistemləri və kompleksləri" ixtisası üçün 120 AKTS (2 il)¹ kreditindən ibarətdir. Kreditlər aşağıdakı şəkildə bölüşdürürlər:

Fənnin sayı	Fənnin adı	AKTS krediti
Ümumi fənlər		30
1	Azərbaycan tarixi Bu fənn Azərbaycanın dövlətçilik ənənələrinin yaranması, formalasması və inkişafını sistemli şəkildə, xronoloji ardıcılıqla öyrənir, Azərbaycan dövlətçiliyinin formalasmasına siyasi, ideoloji, iqtisadi, mədəni amillərin rolunu təhlil və tədqiq edilir. Müasir dünyada Azərbaycan dövlətinin yeri və rolü sistemli təhlil edilir.	5
2	Azərbaycan dilində işgūzar və akademik kommunikasiya Bu fənn çərçivəsində tələbələrə Azərbaycan dilində təqdimat etmek, natiqlik, akademik və işgūzar yazı bacarıqlarının aşilanmasına xüsusi diqqət yetirilməlidir.	4
3	Xarici dilində işgūzar və akademik kommunikasiya Bu fənn çərçivəsində tələbələrə xarici dillərdən birində ixtisası üzrə təqdimat etmek, natiqlik, akademik və işgūzar yazı, şifahi və yazılı bacarıqların aşilanmasına xüsusi diqqət yetirilməlidir.	15
Seçmə fənlər (Seçmə fənlər orta ixtisas təhsili müəssisəsi tərəfindən müəyyən edilir. Ixtisasın spesifikasından asılı olaraq seçmə fənlər dəyişdirilə bilər.)		
4	Felsefə	3
	Sosiologiya	
	Hüququn əsasları	
	Məntiq	
	Etika və estetika	
5	Multikulturalizmə giriş	3
	İnformasiya texnologiyaları (ixtisas üzrə)	
	İnformasiyanın idarə edilməsi	
Ixtisas fənləri		30
6	Riyaziyyat Bu fənn çərçivəsində matrislər və onlar üzərində əmeller, İki və üç tərtibli determinantlar və onların hesablanması qaydaları, ters matris, onun varlığı və tapılması, matrisin rəngi, xətti cəbri tənliklər sisteminin həlli üsulları, vektorlar və onlar üzərində əmeller, vektorların xətti asılılığı, vektorların skalyar və vektoryar hasilləri və onların xassələri, İki tərtibli əyriyər, onların kanalik(sadə) tənlikləri, funksiyaların limiti, limiti olan funksiyaların xassələri, limitlərin hesablanması, müəyyən integral və onun hesablanması qaydaları, ədədi sıralar, diferensial tənliklərin öyrənilməsinə xüsusi diqqət yetirilməlidir.	6

¹ Ümumi orta təhsil bazasından qəbul olanlar 1 il artıq, qiyabi təhsil alma formasına qəbul olanlar isə 0,5 il artıq təhsil alırlar.

7	Əməliyyat sistemləri Bu fənn çərçivəsində əməliyyat sistemlərinin inkişafı, müxtəlif əməliyyat sistemleri, əməliyyat sistemlərinin quraşdırılması,, proseslərin sinxronlaşdırılması, böhran vəziyyəti, asılmların qarşısının alınması, aşkar edilməsi və aradan qaldırılması, yaddaşın idare olunması, mübadilesi, bölünməsi, yaddaşın sehfələnməsi, seqmentləşdirilməsi, virtual yaddaş, sehfələrin əvəz olunma alqoritmlarının öyrənilmesi nəzərdə tutulmuşdur.	6
8	Kompüterin sxemotexnikası və MPS Bu fənn çərçivəsində böyük integrallı sxemlərin və mikroprosessorların(MP) yaranması, tipik tətbiq sahələri mikroprosessor sistemlərinin baza funksional sxemi, mikroprosessor sistemlərinin program təminatı, mikrokontroller sistemlərinin tipik idarəetmə sisteminin və təşkilinin strukturu, mikroprosessor sistemlərinin sınav üsulları və sazlanma qaydaları, Internet üzərindən müxtəlif qurğuların informasiya asılılığını, mikroprosessor sistemlərində test və sazlanma işlərini aparmaq, mikroprosessor sistemlərində nasazlıqların aşkar edilməsi və aradan qaldırılmasına xüsusi nəzərdə tutulmuşdur.	4
9	İnformasiya texnologiyaları Bu fənn çərçivəsində informasiya texnologiyalarının təyinatı və növləri, informasiyanın toplanması, yığılması, emal edilməsi, ötürülməsi və yayılması texnologiyalarını, informasiya texnologiyalarının tərkibi, quruluşu, realize olunma qaydaları və işləməsi, baza və tətbiqi informasiya texnologiyaları, informasiya texnologiyalarının instrumental vasitələrinin öyrənilməsinə xüsusi diqqət yetirilməlidir.	6
10	Kompüterin arxitekturası Bu fənn çərçivəsində kompüterin ümumi quruluşu, kompüter sistemlərinin texniki və program komponentlərinin quruluşu, kompüter sistemlərində istifadə olunan elektron komponentlərin quruluşu, iş prinsipləri, kompüterin daxiletmə və xaricetmə qurğularının iş prinsipi, kompüterin hesabi və məntiqi əsasları, fərdi kompüterin funksional-strukturunun öyrənilməmesi nəzərdə tutulmuşdur.	4
11	İnformasiya sistemlərində təhlükəsizliyin təminı Bu fənn çərçivəsində informasiyanın mühafizəsi anlayışı, kompüter sistemləri və komplekslərdən təhlükələrin təsnifatı, əsas növləri və əlamətləri, təhlükəsizliyin təmin olunmasının texnoloji aspektləri, informasiyanın kriptoqrafik müdafiəsi prinsipləri öyrənilir.	4
Orta ixtisas təhsili müəssisəsi tərefindən müəyyən edilən fənlər² <i>Burada olan fənlər hər bir orta ixtisas təhsili müəssisəsi tərefindən fərdi qaydada müəyyən edilir və həmin ixtisasın tədris planında eksini tapır.</i>		30
Təcrübə		30
12	Istehsalat təcrübəsi Təcrübənin növü istehsalat xarakterlidir. Keçirilmə üsulu stasionar və səfərə getmə olabılır. Təcrübənin tipi peşəkar bacarıq və peşəkar fealiyyət təcrübəsi əldə etməkdir. Təcrübənin məqsədi: təhsilalanın nəzəri hazırlığının möhkəmləndirilməsi və dərinləşdirilməsi,müstəqil peşəkar istehsalat fealiyyətində praktiki bacarıq, səriştə və təcrübənin əldə edilməsi. Təcrübənin vəzifələri: müəssisənin istehsal fealiyyətini təhlil etmək bacarığı, müəssisənin real fealiyyətinin öyrənilməsinə əsaslanaraq peşə fənlərinini öyrənilməsində tələbələr tərefindən əldə olunan nəzəri biliklərin dərinləşdirilməsi və möhkəmləndirilməsi, əsas və köməkçi istehsalda istehsal və texnoloji proseslərin mənimşənilməsi və təhlili bacarıqlarının əldə edilməsi,avadanlıqlar və onların texnoloji imkanları ilə tanışlıq, istehsalın avtomatlaşdırma hazırlığı vasitələri ilə tanışlıq, istehsalatın konstruktur-texnoloji təminatının layihələndirilmiş proseslərinin, qurğularının sistem və vasitələrinin iş prinsiplərinin təsvirinin tərtib edilməsi, mövcud standartlar, metodiki və normativ sənədlərin qaydaları, texniki sənədlər əsasında işləmələr, eləcə də yerinə yetirilmiş layihələrin reallaşdırılması üçün təklif və tədbirlərin işlənib hazırlanması.	30
Cəmi		120

²Bu fənlər professor-müəllim heyətinin təcrübəsi, tədqiqat infrastruktur, yerli və beynəlxalq iş imkanları nəzəre alınaraq orta ixtisas təhsili müəssisəsi tərefindən təklif edilir. Orta ixtisas təhsili müəssisəsi tərefindən müəyyən edilən fənlər tələbələr üçün seçmə xarakteri daşımalı, eləcə də tələbələrin xarici mübadilə proqramlarında iştirakına şərait yaratmalıdır.

- 3.2.** Orta ixtisas təhsili müəssisəsinə hər hansı ixtisas üzrə ümumi orta təhsil bazasından tələbə qəbulu olduğu halda, ixtisasın təhsil programında aşağıdakı ümumtəhsil fənlər bölmü nəzərdə tutulmalıdır.

Tədris Azərbaycan dilində aparılan qruplar üçün		
Fənn bölmənin kodu	Fenlərin adı	Saat miqdari (haftelik)
ÜF-B01	Azərbaycan dili	3
ÜF-B02	Ədəbiyyat	2
ÜF-B03	Xarici dil	4
ÜF-B04	İkinci xarici dil	2
ÜF-B05	Azərbaycan tarixi	2
ÜF-B06	Ümumi tarix	1
ÜF-B07	Riyaziyyat	5
ÜF-B08	Informatika	2
ÜF-B09	Fizika	2
ÜF-B10	Kimya	2
ÜF-B11	Biologiya	2
ÜF-B12	Coğrafiya	2
ÜF-B13	Çağırışaqedərki hazırlıq	2
ÜF-B14	Fiziki tərbiyə	2
Cəmi:		33
ÜB-B15	Dərsdənəkar məşğələlər	2
Yekun:		35

Tədris rus dilində aparılan qruplar üçün		
Fənn bölmənin kodu	Fenlərin adı	Saat miqdari (haftelik)
ÜF-B01	Rus dili	3
ÜF-B02	Ədəbiyyat	2
ÜF-B03	Azərbaycan dili – dövlət dili kimi	2
ÜF-B04	Xarici dil	4
ÜF-B05	Azərbaycan tarixi	2
ÜF-B06	Ümumi tarix	1
ÜF-B07	Riyaziyyat	5
ÜF-B08	Informatika	2
ÜF-B09	Fizika	2
ÜF-B10	Kimya	2
ÜF-B11	Biologiya	2
ÜF-B12	Coğrafiya	2
ÜF-B13	Çağırışaqedərki hazırlıq	2
ÜF-B14	Fiziki tərbiyə	2
Cəmi:		33
ÜB-B15	Dərsdənəkar məşğələlər	2
Yekun:		35

Qeydlər:

- Ümumtəhsil fənləri tədris olunduğu halda, həmin fənlərə kreditlər ayrılmır.
- Hər iki bölmə üzrə fənlərin tədrisinə ayrılan haftelik saatların miqdarı ixtisasdan asılı olaraq (saatların cəmi dəyişmədən) dəyişdirilə bilər.
- Dərsdənəkar məşğələ saatlarının miqdarı haftelik saatların maksimal miqdarının 20 faizindən çox ola bilməz.
- Zəruri hallarda dərsdənəkar məşğələ saatlarından fənnin (fenlərin) tədrisinə ayrıla bilər.

- 3.3. Orta ixtisas təhsili müəssisəsinə hər hansı ixtisas üzrə ümumi orta təhsil bazasından tələbə qəbulu olduğu halda, birinci tədris ilində təhsil aşağıdakı istiqamətlər üzrə təşkil olunur:
- mövcud qanunvericiliyi uyğun olaraq, meyil və maraqları, potensial imkanları nəzəre alınmaqla tələbələr üçün müxtəlif təməyül istiqamətləri üzrə;
 - təməyüləşmə tətbiq olunmayan istiqamət üzrə.
- 3.4. Təməyüləşmə tətbiq olunan istiqamətlər üzrə fənlər və onlara ayrılan saatların miqdarı tam orta təhsil səviyyəsi üzrə Təhsil Nazirliyi tərəfindən təsdiq edilən müvafiq tədris planlarına (X və ya XI siniflərdən birinin fənn və saatlarına) uyğun olaraq müəyyən edilir.

4. Tədris və öyrənmə

- 4.1. Tədris və öyrənmə mühiti elə təşkil olunmalıdır ki, tələbələr təhsil proqramının ikinci bəndində nəzərdə tutulan təlim nəticələrini əldə edə biləsinlər.
- 4.2. Tədris və öyrənmə metodları müvafiq sənədlərdə (məsələn, müəllimin sillabusunda və s.) təsvir edilməli və ictimaiyyətə (məsələn, kollecin vəb səhifəsində, proqramın broşurlarında və s.) açıq olmalıdır.
- 4.3. Tədris və öyrənmə metodları innovativ təhsil təcrübələri nəzəre alınaraq davamlı şəkildə nəzərdən keçirilməli və təkmilləşdirilməlidir. Tədris və öyrənmə metodlarının müntəzəm şəkildə təkmilləşdirilməsi kollecin keyfiyyət təminatı sisteminin bir hissəsi olmalıdır.
- 4.4. Təlim prosesində ferqli tədris metodlarından istifadə edilməlidir. Bu metodlar tələbəyönümlü yanaşmanı və tələbələrin təlim prosesində feal rol oynamasını təşviq etməlidir. İstifadə edilə biləcək tədris və öyrənmə metodlarına aşağıdakıları nümunə olaraq göstərmək olar:
- təqdimatlar;
 - müzakirələr,
 - debatlar;
 - müstəqil iş/araşdırma
 - layihələr;
 - sahə işləri;
 - rollu oyunlar;
 - hesabatlar;
 - ekspert metodu;
 - simulyasiyalı və s.
- Bu metodlar aşağıdakı formalarda həyata keçirilə bilər:
- mühazirə (o cümlədən audio və video) və seminarlar (o cümlədən distant);
 - praktik məşğələlər;
 - laborator məşğələlər və s.

Qeyd: sadalanan metodlar və formalar ixtisasın spesifikasiyasından asılı olaraq seçilə və (və ya) dəyişdirile bilər.

- 4.5. Təhsildə nəzəriyyə və praktiki təlim arasında tarazlıq gözlənilməlidir. Əsas diqqət əmək bazarının dəyişen ehtiyaclarına uyğun olaraq praktiki bacarıqların gücləndirilməsinə yetirilməlidir.
- 4.6. Təhsil proqramı tələbələrin müstəqilliyini dəstəkləməli və ömrəboyu təlim konsepsiyasını inkişaf etdirməlidir. Təhsil prosesinin sonunda tələbə hər hansı istiqamətdə müstəqil işləyə bilməli və təhsilini ömrəboyu davam etdirməyi bacarmalıdır.

5. Qiymətləndirmə³

- 5.1. Qiymətləndirmə elə təşkil olunmalıdır ki, tələbələrin gözlənilən təlim nəticələrini əldə etmələri səmərəli şəkildə ölçüle biləsin. Bu, əldə olunan ireliliyi monitoring etməye, təhsil proqramlarının nəticələrinə hənsi dərəcədə nail olunduğunu qiymətləndirməyə, eləcə də tələbələrlə fikir mübadiləsinə şərait yaratmağa və təhsil proqramlarının təkmilləşdirilməsi üçün ilkin şərtlərin formalasdırılmasına yardım etməlidir.
- 5.2. Qiymətləndirmə üsulları müvafiq sənədlərdə (məsələn, fənn proqramında, sillabusda və s.) təsvir edilməli və hamı üçün açıq olmalıdır (məsələn, təhsil müəssisəsinin vəb səhifəsində, proqramın broşürələrdə və s.).
- 5.3. Qiymətləndirmə üsulları innovativ tədris təcrübələri nəzəre alınaraq davamlı şəkildə nəzərdən keçirilməli və təkmilləşdirilməlidir. Qiymətləndirmə üsullarının müntəzəm şəkildə yenilənməsi orta ixtisas təhsili müəssisəsinin keyfiyyət təminatı sisteminin bir hissəsi olmalıdır.
- 5.4. Tədris prosesində ferqli qiymətləndirmə üsullarından istifadə edilməlidir. Bu üsullar tələbəyönümlü yanaşmanı və tələbələrin təlim prosesində feal rol oynamasını təşviq etməlidir. İstifadə edilə biləcək qiymətləndirmə üsullarına nümunələr:
- yazılı tapşırıqlar;

³ Fənni tədris edən müəllim fənn üzrə təlim nəticələrinin və hər təlim nəticəsi üzrə təlim və öyrənmə metodlarını, eləcə də qiymətləndirmə üsullarını Əlavə 1.3-də qeyd edildiyi kimi müəyyən etməlidir.

- bilik və bacarıqlara dair testlər, kompyuter əsaslı testlər;
- şifahi təqdimatlar;
- sorğular;
- açıq müzakirələr;
- praktika hesabatları, sahə işləri hesabatları;
- praktikada, laboratoriyyada müşahidələrə əsasən bacarıqların qiymətləndirilməsi;
- layihə işlərinə dair hesabatlar;
- portfolionun qiymətləndirilməsi;
- frontal sorğu;
- qrup şəklində və özünü qiymətləndirmə və s.

Qeyd: sadalanan üsullar fənnin spesifikasiyasiından asılı olaraq seçilə və (və ya) dəyişdirilə bilər.

- 5.5. Təlim nailiyyətlərinin qiymətləndirilməsində istifadə olunan üsullar aydın müəyyənleşdirilmiş meyarlara əsaslanmalıdır və təhsil müddətində tələbənin əldə etdiyi bilik, bacarıq və qabiliyyət səviyyəsini düzgün və etibarlı şəkilde müəyyən etməyə imkan vermelidir. Təlim nəticələrinin qiymətləndirilməsi zamanı müəllimlər şəffaflıq, qərəzsizlik, qarşılıqlı hörmət və humanistlik prinsiplərini rəhbər tutmalıdır.
- 5.6. Tələbelərə müəllimlər/qiymətləndiricilər təhsillərinin bütün aspektlərini, o cümləden qiymətləndirmə prosesini müzakirə etmək imkanı verilmelidir. Orta ixtisas təhsili müəssisəsi müvafiq qaydalara uyğun olaraq qiymətləndirmə prosesi, yaxud qiymətlə bağlı apelyasiya prosedurlarını müəyyən etmelidir.
- 5.7. Akademik etika təhsil prosesində öncəli yer tutur. Tələbelərə akademik dürüstlüyə riayət etmək, plagiat problemini anlamaq öyrədilməlidir. Onlar intellektual eməyin əqli mülkiyyət hüquqları bəresində məlumatlandırılmalıdır.
- 5.8. Orta ixtisas təhsili müəssisəsinə ümumi orta təhsil bazasından tələbə qəbulu olduğu halda, qiymətləndirmə orta ixtisas təhsili müəssisəsinin müəyyən etdiyi qaydalara uyğun olaraq həyata keçirilir.

6. Programın və hər bir fənnin təlim nəticələri

- 6.1. Hər bir fənnin təlim nəticələrinin müəyyənleşdirilməsi və hər bir fənnin sillabusunun hazırlanması orta ixtisas təhsili müəssisəsinin/akademik heyətin səlahiyyətindədir. Təhsil programının təlim nəticələri isə bu Programla müəyyən olunur. Orta ixtisas təhsili müəssisəsi təhsil programının təlim nəticələrinə əlavələr edə bilər.
- 6.2. Təlim nəticələri müvafiq olaraq bu programı hazırlayan işçi qrupu və hər bir orta ixtisas təhsili müəssisəsi tərefindən Əlavə 1.1-dəki formaya uyğun olaraq müəyyənleşdirilir. Təlim nəticələri matrisində (Əlavə 1.2) fənlərlə təlim nəticələri arasındaki əlaqə eks olunmalıdır.
- 6.3. Təhsil Proqramının cəmiyyətin və əmək bazarının dəyişən ehtiyaclarına cavab verən nəzəri və praktiki məzmunu təmin etməsi məqsədilə fənlərin sillabusları hər semestr yenilənməlidir.

7. İnfrastruktur və kadr potensialı

- 7.1. Təhsil Proqramının tədris, öyrənmə və qiymətləndirmə prosesi orta ixtisas təhsili müəssisəsinin aşağıdakı infrastruktura malik olmasını zəruri edir:
 - Təhsil programını həyata keçirən orta ixtisas təhsil müəssisəsi subbakalavr hazırlığını təmin edən maddi-texniki bazaya (kabinetlər, laboratoriyalar, idman zalları, kitabxana və oxu zalları) malik olmalıdır. Maddi – texniki baza qüvvədə olan inşaat normalarına, sanitər və gigiyenik qaydalarına uyğunlaşdırılmalıdır.
 - Orta ixtisas təhsili müəssisəsi müvafiq ixtisas üzrə ali təhsilli mühəndis - pedaqoji kadrlarla təmin olunmalıdır. Orta ixtisas təhsili müəssisələrində təhsil verənlərin keyfiyyət göstəricilərinə daxildir:
 - öz fəaliyyətlərində innovativ təlim, informasiya – kommunikasiya, müasir texnika, yeni istehsal və pedaqoji texnologiyalardan istifadə etmeli;
 - təhsilverenlər ali təhsilli olmaqla yanaşı müəyyən istehsalat və pedaqoji təcrübəyə malik olmalı;
 - mütəmadi olaraq öz bilik və bacarıqlarını artırmaq üçün müəyyən olunmuş müddətde və qaydada ixtisasartımadan keçməlidirlər
- 7.2. Orta ixtisas təhsili müəssisələrinin professor-müəllim heyəti ən az bakalavr dərəcəsinə malik olur. Digər dövlət, yaxud özəl müəssisələrdən və/və ya digər müvafiq təşkilatlardan gələn peşəkarlar da tədrisə cəlb oluna bilərlər.

8. Təcrübə

- 8.1. Təcrübə tələbənin nəzəri biliklərinin praktikada tətbiqi, eləcə də peşə bacarıqlarının gücləndirilməsi baxımından vacibdir.
- 8.2. Təcrübə özəl şirkətdə, dövlət müəssisəsində, kollec, universitet, beynəlxalq təşkilat və şirkətlərdə və s. təşkil oluna bilər.

- 8.3. Tecrübədən evvel orta ixtisas təhsili müəssisəsivə təcrübə təşkil olunacaq şirkət/müəssisə/laboratoriya ilə müqavilə imzalamalıdır. Eyni zamanda, tələbənin fərdi müraciəti əsasında onun ixtisasına uyğun digər şirkət/müəssisə/laboratoriyyada, o cümlədən xaricdə təcrübə keçməsinə icazə verilir. Müqavilədə şərtlər, tələbələrin hüquq və öhdəlikləri və digər zəruri təfərruatlar eks olunur.
- 8.4. Tecrübənin qiymətləndirilməsi: Tədris planında nəzərdə tutulmuş təcrübənin qiymətləndirilməsi tələbənin təcrübəyə davamıyyətinə və hesabatın hazırlanmasına uyğun olaraq, müvafiq qaydada orta ixtisas təhsili müəssisəsinin rəhbəri tərəfindən yaradılmış komissiya qarşısında müdafiəsinə görə verilir.

9. Məşğulluq və ömürboyu təhsil

- 9.1. "040529 – Kompüter sistemləri və kompleksləri" ixtisası üzrə subbakalavr təhsil müddətində aldığı biliklər əsasında rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsində peşə fəaliyyətinə eləcə də təhsilini bakanavr pilləsində davam etdirməyə hazır olmalıdır.
- "040529 – Kompüter sistemləri və kompleksləri" ixtisasına yiyələnmiş mütəxəssislər uyğun istehsal və qeyri-istehsal sahələrində mülkiyyət formasından və tabeçiliyindən asılı olmayıaraq, təşkilatlarda, idarələrdə, müəssisələrdə və s. işləyə bilər.
 - "040529 – Kompüter sistemləri və kompleksləri" ixtisasını bitirmiş mütəxəssislər bütün rabitə sahələrində istifadə olunan Kompüter və Kompüter sistemlerinin istismarı, quraşdırılması, təmiri və s. işlərin yerinə yetirilməsi ilə əlaqədar telefon, rabitə, radio və televiziya qoşsaqlarında mütəxəssis kimi fəaliyyət göstərə bilər.
- 9.2. Orta ixtisas təhsili müəssisəsi Təhsil Proqramının məzunlarının məşğulluğu dair müntəzəm sorğular keçirmeli, eləcə də vakant iş yerlərinə və məzunların işlə təmin olunma göstəricilərinə dair məlumatları öz vəb səhifəsində yerləşdirməlidir.
- 9.3. Subbakalavr proqramının məzunları təhsillərini bakanavrat səviyyəsində davam etdirə bilərlər. Ixtisas uyğunluğu Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş "Müvafiq ixtisaslar üzrə subbakalavr dərəcəsini almış şəxslərin ali təhsil müəssisələrinin bakanavrat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) qəbulu ilə bağlı ixtisas seçimi cədvəli"nə müvafiq aparılır.
- 9.4. Təhsil müddətində əldə olunan bilik, bacarıq və yanaşmalar məzunların müstəqil şəkildə ömürboyu təhsil almaları üçün ilkin şərtlərdəndir.

Razılaşdırılmışdır:

Azərbaycan Respublikası Təhsil Nazirliyinin
aparət rəhbərinin müavini



Yaqub Piriyev
28.07.2021-ci il

Texniki və texnoloji ixtisaslar qrupu üzrə
Dövlət Təhsil Proqramlarını hazırlayan işçi
grupunun sədri, prof.



Nizami Yusubov
28.07.2021-ci il

Təhsil Proqramı və fənlər üzrə təlim nəticələri

Orta ixtisas təhsili müəssisəsi Təhsil Proqramı və hər fənn üzrə gözlənilən təlim nəticələrini müəyyən etməlidir. Aşağıdakı cədvəllərdə ən azı 6 təlim nəticəsi sadalanmalıdır (Təhsil Proqramı və hər fənn üzrə ayrılıqla)

Təhsil Proqramının təlim nəticələri (PTN)	
PTN 1	
PTN 2	
PTN 3	
PTN 4	
PTN 5	
PTN 6	

Fənn üzrə təlim nəticələri (FTN)	
FTN 1	
FTN 2	
FTN 3	
FTN 4	
FTN 5	
FTN 6	

Fənlərin və Təhsil Proqramının təlim nəticələrinin matrixi

Orta ixtisas təhsili müəssisəsi aşağıdakı cədvelden istifadə edərək ixtisasın Təhsil Proqramının ikinci bəndində nəzərdə tutulan təlim nəticələrinin əldə olunmasına necə dəstək verdiyini müəyyən etməlidir.

Bloğun adı	Fənlərin adı	Proqramın təlim nəticələri					
		PTN1	PTN2	PTN3	PTN4	PTN5	PTN6
Humanitar fənlər	Azərbaycan dilində işgūzar və akademik kommunikasiya	X					
	Azərbaycan tarixi						
	Xarici dildə işgūzar və akademik kommunikasiya	X					

Slava 1.3.

Fənnin təlim nticələrinə nail olmaq məqsədilə istifadə olunan təlim və öyrənme metodları və qiymətləndirme üsulları

Fənni tədris edən müəllim fənn üzrə təlim nəticələrinin (bir fənn üzrə en çoxu 4-5 sayda təlim nəticəsi) ve hər təlim nəticəsi üzrə təlim və öyrənmə metodlarını, eləcə də qiymətləndirmə üsullarını müəyyən etməlidir. *Bunun üçün aşağıdakı cədvəldən istifadə edilməlidir.*